

YUBİLEYLƏR, TƏDBİRLƏR. ЮБИЛЕИ, МЕРОПРИЯТИЯ. JUBILEES, CEREMONIES

TƏNTƏNƏLİ YUBİLEY TƏDBİRİ

May ayının 1-də respublikanın böyük mədəniyyət mərkəzlərinin birində Azərbaycan Milli Elmlər Akademiyasının Koordinasiya Şurasının təşəbbüsü ilə «Xudafərin» şadlıq sarayında professor Mürsəl Həkimovun 80 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilmişdir. Tədbirdə «Dirili Qurbani» aşıq Məclisinin sədri Yusif Dirili Mürsəl Həkimovun həyat və yaradıcılığı, onun Azərbaycan folklorunun toplanması, nəşri təbliği və tədrisi sahəsindəki böyük xidmətləri barədə məruzə ilə çıxış etmişdir. Sonra onun geniş və çoxcəhətli fəaliyyəti barədə keçmiş tələbələri, dostları və yaxınları xoş xatirələrini danışıblar.

Tədbirin sonunda «Xudafərin» şadlıq sarayının direktoru, eləcə də Mürsəl Həkimovun işlərinin müasir davamçısı olan qızı fəlsəfə doktoru Nübar xanım Həkimova məclis iştirakçılarına öz dərin minnətdarlıqlarını bildirmişlər.

Redaksiya heyəti

Vüsal Abiyev
AMEA Folklor İnstitutu (Azərbaycan)

UNUDULMAZ İNSAN

Açar sözlər: Mürsəl Həkimov, folklorşünas, yubiley, elmi irs, müəllim, alim

Azərbaycanın görkəmli simaları zaman-zaman milli fikir və estetik düşüncə tariximizin inkişafına kifayət qədər öz töhfələrini vermişdir.

Onlardan biri də filologiya elmləri doktoru, professor Mürsəl Həkimov idi. Ömrünün və fəaliyyətinin məhsuldar dövründə dünyasını dəyişdi. Lakin özündən sonra milli folklor elminə dəyərli bir irs qoyub getmişdir. Onun tədqiqat və monoqrafik əsərləri folklorşünas alimlərin yetişməsində qiymətli vəsait kimi hələ uzun illər işlənəcəkdir. M.Həkimov müasir folklorşünaslığa və milli humanitariyaya həsr olunmuş dəyərli əsərləri ilə yaddaşlarda əbədi yaşayacaqdır. Mürsəl Həkimovun həm xalq ədəbiyyatı sahəsindəki əhatəli tədqiqatları, həm elmin digər problemlərinə həsr olunmuş araşdırıcılığı, onun yaradıcılığının çoxcəhətliliyini nümayiş etdirir. Ümummilli kulturologiyamızın, içində yaşadığımız cəmiyyətimizin, dövlətimizin inkişafı naminə onun prioritet problemlərə dair fəaliyyəti, əsasən də humanitar – nəzəri baxışların yeni səhifələrinin açılması sahəsində mərhum alimin intellektual əməyi son zamanlar filoloji tədqiqatların metodoloji strategiyasının müəyyənləşməsinə və yeni elmi inkişafın istiqamətlənməsinə mühüm təsir göstərmişdir.

Səmimi insan və işıqlı aydın M.Həkimovun elmi əsərlərinin dəyəri haqqında bu sahənin mütəxəssisləri çoxlu rəylər, məqalələr yazmış və onun fəaliyyətini yüksək peşəkar alim mövqeyi

kimi dəyərləndirmişlər.

Azad Nəbiyev, Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, BDU-nun folklor kafedrasının müdiri:

– Heç yadımdan çıxmaz, ilk dəfə biz mərhum professor Məmmədhüseyn Təhmasibin kiçik iş otağında tanış olduq. Mən o vaxt onun üzündə heç vaxt hafizəmdən silinməyən xoş bir təbəssüm, mehribanlıq və nəzakət gördüm. Bu xoş duyğular aramıza körpü saldı, bizi yaxınlaşdırdı və mən onun şəxsində şifahi düşüncəmizin cəfakəş bir araşdırıcısı ilə dostluğumdan həmişə məmnunluq duyudum. İllər ötdü, səmimiyyət və mehribanlıq azalmadı. O, elə əvvəlki kimi dövrəsinə işıq saçdı, bu işığın ətrafına onlarla yaxşı adamlar yığıldı, – onun qələm dostların, məslək dostların, tələbələrin və daha neçə-neçə Mürsəl sevnələr.

Y.Qarayev, Azərbaycan EA-nın müxbir üzvü, əməkdar elm xadimi, fil. elm. doktoru, professor:– Ömrünü həsr etdiyi folklorumuzun özü kimi əzəmətli, saf, müdrik, yenilməz ər kişilərdən biri kimi tanıyır onu tanıyanlar. Xalqına, onun mənəvi keçmişinə, zəngin folklor dünyasına, ulu ozan sənətinə təmənnəsiz məhəbbəti onu hamının sevimlisinə çevirmişdir.

Azərbaycanın, Gürcüstanın, Ermənistanın və eləcə də Orta Asiyanın elə bir guşəsi yoxdur ki, oraya Mürsəl müəllimin ayağı dəyməsin. O yerin sinəsi sözlə dolu müdrik ağsaqqallarının, ağbırçəklərinin hafizələrini arayıb, yaddaşını çözləyib dürlü-dürlü sənət incilərini, xalq yaradıcılığının ölməz nümunələrini toplayıb cild-cild kitablara çevirməsin.

Qəzənfər Kazımov, filologiya elmləri doktoru, professor:

– Əzizim Mürsəl! Sən, təkbaşına xalqın mənəvi xəzinəsinin toplanmasında bir institut qədər iş görmüsən. Bunu səni sevmə xalqın unuda bilməz. Gələcək nəsillər sənin hər bir kitabını vərəqlədikcə gözləri önündə bir “Mürsəl Həkimov” canlandıracaq. Xoşbəxt adamsan ki, gənclik illərində sənin kitabların tələbələrimizin stolüstü kitabıdır. Gəncliyin elmi-mədəni inkişafında xüsusi xidmətlərin var. 40 ilə qədər bir dövrdə 40-a qədər nəslin yetişməsinə əmək sərf etmişən. Bunlar hamısı sənin zərrələrindir ki, respublikamızın bütün bucaqlarına yayılıb. Onların hər birinin qəlbində bir Mürsəl Həkimov humanizmi, bir Mürsəl Həkimov xeyirxahlığı var.

Bunlar professor Mürsəl Həkimovun həmkarlarının onun haqqındakı dost və mütəxəssis sözü idi. Bu müstəvidə alimin araşdırıcılığının diqqətçəkən bir cəhətini ayrıca çözmək istərdim.

Müasir qayğılı dünyamızda qloballaşma proseslərinin sürəti zamanın sürətinə uyğunlaşdıqca milli və etnik dəyərlərin gündəmə gəlməsi zərurətə çevrildiyi kimi, onun çağdaş inkişafının daha çox texnogen xarakter alması bunlara rəğmən milli-mənəvi dəyərlərə dönüşü də zərurətə çevirmişdir. Dünya xalqlarının təkamül və tarixi inkişaf prosesi nəticəsində qazandıqları mənəvi-əxlaqi dəyərlər məcmusu isə ən mükəmməl mənəvi sistem olaraq qeyri-maddi mədəni irsdə, yəni folklorlarda yaşayır.

M.Həkimovun çoxillik tədqiqatlarında bu amillərin mühafizə olunması, təbliği, qloballaşan planetimizin mənəvi cəhətdən saflaşdırılmasının funksional hərəkətverici diyircəyinə çevrilməsi açıq-aydın dərk olunan bir strategiyadır. Folklorşünaslıq elmində qarşıya qoyduğu problem-mövzuları əhatəli şəkildə tədqiq edərək onların uğurlu həllinə nail olmuşdur. İstər Orta əsrlər Azərbaycan aşığı şeiri, istər xalq şeiri şəkilləri və ya xalqımızın deyimləri, duyumları, onlarla əsərləri milli folklorşünaslığımızın uğurlarından sayılır. Düşüncə adamlarının, alimlərin və folklorla məşğul olanların söylədiyi məlum həqiqəti mən də təkrar yaddaşlarda oyudaraq demək istəyirəm ki, folklor xalqın mənəvi mədəniyyətinin ən saf qorunduğu bir sahədir. Bu rakursdan baxanda M.Həkimovun çalışmaları təkcə etnik-milli tərəfdən qiymətli və məzmunlu deyil, həm də bəşəri

sivil əhəmiyyətlidir.

Onun xoş təbəssümlü, nurlu siması və qayğıkeş alim şəxsiyyəti həmişə qəlbimizdə ehtiramla yad olunacaq.

Вюсал Абыев

Институт Фольклора НАН Азербайджана (Азербайджан)

НЕЗАБЫВАЕМЫЙ ЧЕЛОВЕК

Р Е З Ю М Е

Статья посвящена 80-летию со дня рождения фольклориста, профессора Мурсала Хакимова.

Ключевые слова: Мурсал Хакимов, фольклорист, юбилей, научное наследие, педагог, ученый

Vusal Abiyev

Azerbaijan National Academy of Sciences

The Institute of Folklore (Azerbaijan)

S U M M A R Y

The article is devoted to 80th anniversary of the professor Mursal Hakimov, specialist in the field of folklore studies.

Key words: Mursal Hakimov, specialist of folklore, scientific heritage, teacher, scientist